

Dünyada elə şəxsiyyətlər var ki, onlar millətin inkişafı naminə gördüyü işlərlə, öz həyat və yaradıcılıqları ilə təkcə bir nəslin yox, bir neçə nəslin formallaşmasında mühüm rol oynayır. Bu insanlar bütün həyatını müəyyən bir amal üzərində qurur, daim axtarışda olur, öz fəaliyyətləri ilə xalqın yoluna işiq salırlar. Belə şəxsiyyətlərdən biri də Azərbaycan ədəbiyyatı tarixinin görkəmli nümayəndələrindən olan, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İstututunun direktoru, Əməkdar elm xadimi, "Şöhrət" və "Şərəf" ordenli, Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylidir. Oktobrebrın 16-da böyük alim ömrünün 70-ci ilinə qədəm qoyur.

O, 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzikkendində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İstututunun Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1980-ci ildə "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası" mövzusunda naməzlilik, 1996-cı ildə isə "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Akademik İsa Həbibbəyli XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının nümayəndələrinin, bir çox görkəmli yazıçılarımızın ırsinin

çayına mənən çox bağlıdır. O, bir neçə dəfə öz müsahibələrində də Arpaçayı onun ruhunda böyük yer tutduğunu, bu çayın səsi ilə yataraq, onun səsi ilə oyandığını deyib. İsa Həbibbəylinin uşaqlığı ilə yanaşı, şəxsi taleyi ve cəmiyyətə baxışının formallaşmasında, ədəbi düşüncəsinin zənginləşməsində də Arpaçayı böyük rolu olub. Alim bu çaya olan sevgisindən "Arpaçayı daşa bilməz" adlı mənsur poemanı yazıb.

Şairlik bir ədəbiyyatçı kimi sanki İsa Həbibbəylinin ruhuna hopub. Gənclik illərində alimin şeirləri respublika və rayon qəzetlərində işiq üzü görüb. Onun poetik yaradıcılığında doğma vətənə bağlılıq, azə-



## İsa Həbibbəyli AMEA-nın xeyrixahlıq və humanizm nümunəsidir

tədqiqatçısıdır. Alimin tədqiqat obyekti olan yazıçılar arasında ilk yerde Mirzə Cəlil Məmmədquluzadənin adı gəlir. O, "Cəlil Məmmədquluzadə: Cümhuriyyət", "Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma", "Cəlil Məmmədquluzadə: taleyi və səneti" kimi kitablarda böyük yazıçının keşməkeşli həyatını və zəngin yaradıcılığını dərindən araşdırır. Təsadüfi deyil ki, C.Məmmədquluzadənin nəsil şəcərəsini də ilk dəfə olaraq akademik İsa Həbibbəyli araşdıraraq ədəbi-elmi ictimaiyyətə təqdim edib.

İsa Həbibbəylinin əsl ziyanı, fədakar alim və vətənpərvər şəxsiyyət kimi formallaşmasında sözsüz ki, onun böyük böya-başa çatlığı ailəsinin böyük rolu olub.

Alimin atası Əkbər bəy doğma kəndində 50 ildən artıq müəllimlik edib, tanınmış ziyanlardan biri olub. Ailəsində görüyüdü düzgünlük, ədalət, zəhmətsevərlik kimi nəcib xüsusiyyətlər, elm və təhsilə verilən yüksək qiymət gənc İsa Həbibbəylini elm aləminə daxil olmağa və bu sahədə ucalmağa sövq edib.

Ədəbiyyatşunas alim 1996-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Həmin illerdə bu ali məktəbin həyatında köklü müsbət dəyişikliklər baş verib, beynəlxalq əlaqələr genişlənib, humanitar və ictimai elmlərin inkişafı yönündə taleyülü qərarlar qəbul edilib.

İsa Həbibbəyli 2013-cü il aprel ayının 24-dən etibarən AMEA-nın vitse-prezidenti vəzifəsində çalışır. O, eyni zamanda, Nizami adına Ədəbiyyat İstututunun direktorudur. Görkəmli alimin ölkənin ali elm ocağında fəaliyyətə başlaması ilə AMEA-da humanitar elmlərin inkişafında yeni bir mərhələ başlayıb. O, akademianın ictimai həyatında yaxından və fəal iştirak edərək bir sıra beynəlxalq elmi konfransların keçirilməsinə, xarici ölkələrin elmi qurumları ilə əlaqələrin yaradılmasına mühüm töhfələr verib. Geniş elmi dünya görüşünə malik olması, elm yolunda böyük zəhmətsevərlik və məsuliyyət nümayiş etdirməsi onun nailiyyətlərinin əsas səbəbləridir.

Böyük alim Naxçıvandakı elmi-pedaqoji fəaliyyətini dayandırısa da, ürəyi daim doğma diyarı ilə döyüür. Naxçıvanın qədim tarixinə ruhən çox bağlı olan İ.Həbibbəyli bu gün də muxtar respublikada baş verən dəyişiklikləri, inkişaf tendensiyalarını yaxından izləyir. Akademik İsa Həbibbəylinin universal yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. O, "Naxçıvan tərənnüm olunur", "Naxçıvan abidələri", "Arpaçayı daşa bilməz" və s. kimi onlarla publisistik məqalənin müəllifidir.

Uşaqlığı efsanəvi Arpaçayı ətrafında yerləşən kənddə keçdiyindən alim bu dağ

baycanlıq ruhuna rast gəlmək mümkündür. "Azərbaycanım" şeirində alim vətənə olan sevgisini belə dilə getirir:

**Qulaq as, dünyanın ürək səsinə,  
Gör ki, bu dünyanın maraşıyam mən,  
Nəzər sal, qocaman neft ölkəsinə,  
O deyir: "Bəşərin çırığıyam mən".**

Səmimi və qayğıkeş insan olmaqla yanaşı, İsa Həbibbəylini Azərbaycan xalqına sevdiren ən gözəl xüsusiyyətlərindən biri də onun nikbin, mərhəmətli, humanist və xeyrixah olmasıdır. O, hər zaman yardımsevərlik nümayiş etdirərək insanlara əl tutur, ondan kömək istəyənləri geri çevirir.

Fəaliyyətə yeni başlayan tədqiqatçıların və tələbələrin dostu, böyük bir ədəbi məktəbin yaradıcısı olan alim gənclərin elm sahəsində uğurlar qazanmasına böyük həssaslıqla yanaşır.

Yeni nəslin vətənpərvər ruhda formallaşması, elmə maraq göstərməsi, cəmiyyət üçün faydalı bir insan kimi yetişməsi üçün əlindən gələni əsirgəmir.

Belə bir alimlə eyni dövrdə yaşamaq, onunla ünsiyyətdə olmaq imkanı mənim üçün böyük xoşbəxtlikdir. Jurnalist kimi fəaliyyət göstərdiyim müddətdə akademik İsa Həbibbəyli mənə dəstək göstərərək, gənc alim kimi formallaşmadımda böyük rol oynayıb.

Hər zaman İsa Həbibbəyli yaradıcılığını yaxından izləyərək, onun səlis və məzmunlu nitqini dinləyərək bəhrələnib, mənəvi qida almışam. Bütün bunlar məni ədəbiyyatla, jurnalistika və yazı sənəti ilə daha da bağlayıb.

Azərbaycanın elmi-ictimai həyatında İsa Həbibbəylini hər kəs parlaq zəka sahibi və alicənab şəxsiyyət kimi tanır. Dəyərli alimimiz bu gün də yorulmaz fəaliyyəti, maraqlı tədqiqatları, yüksək prinsipiallılığınə əsl vətəndaş mövqeyi ilə Azərbaycan elminin inkişafına şərəflə xidmət edir.

**Hörmətli İsa müəllim, sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, xoşbəxtlik və firavənlıqarzu edirəm. İnanıram ki, hələ uzun illər bütün ədəbiyyatsevərlər, Azərbaycanın dilinə və tarixinə önem verənlər və bütövlükdə elm ictimaiyyəti üçün enerji ilə yazış yaradacaq, tarixin neçə-neçə açılmamış səhifəsini işıqlandıracaqsınız. Doğum gününüz mübarək!**

**Nərgiz Qehremanova,  
AMEA Rəyasət Heyəti aparatının  
Mətbuat və informasiya idarəsinin  
Elektron informasiya şöbəsinin rəis**

**müavini, AJB-nin üzvü,  
gənc tədqiqatçı, dissertant**